



Anar,
Xalq yazıçısı
AYB-nin sədri

NƏRİMAN NƏRİMANOVUN FACİƏSİ

(Əvvəli ötən sayımızda)

Şərqi inqilabi hərəkatın on parlaq təzahürü Mustafa Kamal paşanın rəhbərliyi ilə Türkiyədə aparılan Qurtuluş savaşında oldu. Sovet rəhbərliyi və o cümlədən Nərimanov bu mübarizəni yalnız milli azadlıq uğrunda, yaxud imperializmə qarşı mübarizə kimi qəbul etmirdilər. Onların fikrincə bu mübarizə töbii olaraq Türkiyənin sovetləşməsi ilə nəticələnməli idi. Azərbaycan İngilab komitəsinin inqilabı Türkiyəyə ünvanlanmış, N.Nərimanov tərəfindən imzalanan 26 aprel 1921-ci il tarixli təbəriki bu çağırışla qurtarıldı: "Yaşasın inqilabi Türkiyə! Yaşasın Türkiyə ilə Sovet Federasiyaları İttifaqı! Yaşasın Üçüncü İnternasionalın bayrağı altında məzlmuların azadlıq uğrunda ümumbeşəri mübarizəsi!"

Amma bu çılçılgın ümidi dərinək olaraq Türkiye Sovet Federasiyaları ilə heç bir İttifaqa girmədi və onun mübarizəsi asla Üçüncü İnternasionalın bayrağı altında davam etmirdi.

Türkiyə kömək edən, o cümlədən də maddi dəstək göstərən Nərimanov yalnız sınıfı yox, həm də milli mövqədən çıxış edir. Borc haqqındaki suala cavab olaraq deyir ki, qardaş qardaş borc vermir, o lazımlı olan anda ona kömək göstərir.

Nərimanov Şərqi ölkələrində sosialist inqilabi əvozına kommunist daşnakların birləşmiş qüvvələri ilə, hakim millətçi rus bolşevikləri və onu millətçilik meyllərində təqsirləndirən radikal Azərbaycan kommunistləri ilə toqquşmalı oldu. Nərimanov yanaşma qeyd edirdi ki, o, azərbaycanlı oğlanları erməni qızının məhəbbətindən bəhs edən beynəlmilər ruhlu "Bahadur və Sona" romanını çap etdirəndə, onu millətçilikdə günahlandırıran Mikoyan hələ daşnak partiyasının üzvü idi.

Nərimanov acı kinaya ilə o faktı da vurğulayırdı ki, onu kommunist ideyalarından uzaqlaşmaqdə ittihəm elən insanlar - keçmiş müsəvətçilər, mənşəviklər, eserlərdi - Mirzə Davud Hüseynov, Əliheydər Qarayevdi, Ruhulla Axundovdu.

Məlumdur ki, XI Qızıl Ordu Azərbaycana soxulanda və Bakını işğal edəndə Nərimanov ölkədə deyildi. Bununla yanaşı, bir çox tədqiqatçılar hesab edirlər ki, onun adından yazılın bir çox məktublar və bayanatlar onun xəbəri olmadan üzə çıxırdı.

16 may 1920-ci ilde Nərimanov Bakıya gəlir:

"Biləcəridə məni bəzi yoldaşlar qarşılıqlı və görünür, menim gelişime çox sevinirdilər. Onlar belə dedilər: "Bəlkə səzi qədər olan biabırçılığı son qoyula. Azərbaycanı başdan-başa qarət edirlər, sağa-sola gülələyirlər". Məsələlərlə tanış olandan sonra mən İngilab Komitəsi Reyasət Heyətinin iclasını təyin

elədim və faktiki olaraq bütün idarəciliyi öz əlində cəmləşdirmiş yoldaş Pankratovu da dəvət etdim. Mən heç kəsin İngilab Komitəsinin sanksiyası olmadan güllələnməməsi məsələsini qaldırdım. Hüseynov Mirzə Davud və Qarayev buna qarşı çıxdılar".

Bu casarəti qorarla, Nərimanov qan hərislərinin isteyinə qarşı çıxmışla, bir çox görkəmli azərbaycanlıların həyatını Pankratov baltasından qoruyaraq xilas edib. Güllələnmə siyahısından Üzeyir Hacıbeylinin, qocalmış H.Z.Tağıyevin, Pişnamazədən soyadları çıxarılbı. Nərimanov onun gölişinə qədər Firudin bəy Köçərlinin və həkim kimi tanış olduğu Xudat bəy Rəfibeylinin edamından dörindən kədərləndiyini bildirib. Və böyük riskə gedərək generallar S.Mehmandarovu və Ə.Sixlinskiyi xilas edib.

Nərimanovun bu dövr fealiyyəti Azərbaycan xalqının mənəvi maraqlarının temimatına yönəlmədi - Azərbaycan dilinin dövlət dili elan olunması, kadı siyaseti, hətta M.Ə.Sabirə abidə ucaltmaq qərarı rəhbərlikdəki - xeyli azərbaycanlı da daxil olmaqla - anti-Azərbaycan qüvvələrinin koskin müqavimətiyle qarşılındırı. Nərimanovun Genüya konfransına getməsi ilə əlaqədar Bakıda olmasından istifadə edən Azərbaycan kommunistləri məktəblərdə türk (Azərbaycan) dilinin öyrənilməsinə ayrılan saatların miqdərini azaltırdılar və qoşetlərdə də zərərli milli meyiller haqqında məqalələr yayınladılar. Nərimanov Bakıya qayıdanın sonra dil tədrisi saatlarını bərpa etdi və onu millətçilikdə ittihəm edənlərin cavabını

o özünü Qafqazın canisini kimi aparır".

Nərimanov sual edir: "Serqo Orconikidzenin nəzəriyyəsinə görə, elbəttə, kiçik Azərbaycan əhalisinin vaxtaşırı məhv etmək de olar, amma onda respublika kimlərdən ibarət olacaq? Məni Azərbaycandan uzaqlaşdırmaq Serqoya ona görə lazım idi ki, özünün "Qafqaz" siyasetini yeritmək üçün hər cür maneələri aradan qaldırsın. O məsləhət üçün Mirzoyana müraciət edir, Mirzoyan deyir: "Biz yalnız sonin razılığını gözləyirik ki, Nərimanovu uzaqlaşdırıq". Serqo cavab verir: "Raziyam". Və həqiqətən də məni SSRİ MİK-nə sədr seçirler. Moskvada yüksək vəzifəyə təyin edərək aradan çıxırlar. Mirzoyan və Serqo bunu bəyramı eləyirlər, məni çıxardırlar və heç nə də baş vermədi, Azərbaycanda nəinki üşyan, heç Nərimanovun adını belə tutmağa casarət edən yoxdur".

Hələ 1921-ci ildə Orconikidze Lenina və Stalinə məlumat verirdi: "Nərimanovun dəstəsi şəhatəyə alıb... Nərimanovun devrilməsi məsəlesi qoyulub".

Bu "devrilmə" üç il sonra baş tutdu; Nərimanovun vəzifəsinin böyüdülməsi və Moskvaya göndərilmesi ilə.

Amma Nərimanovun öhdəsindən gəlmək o qədər də asan deyildi, onun nüfuzu çox yüksək idi. Kimin arxasında kimin durmasının mətiqələ təhlil edib anlayan Nərimanov daha bir casarəti addim atmaq qərarına gəlir: birbaşa bayan edir ki, Serqonun arxasında Stalin özü durub. "Serqo və Stalin bizo, türklərə inanır, Azərbaycanın taleyini erməni daşnaklarına etibar edir".

Həm də o bunları Stalinə ünvanlanmış məktubda yazır. "Mərkəzi Komitəyə, yol. İ.V.Stalinə, Surətləri:

verdi, amma bu onu günahlandırınların əlində daha bir dəlil oldu.

Nərimanovun millətçilikdə günahlanıran yerli kommunistlər təklif edirdilər ki, onu partiyadan xaric etsinlər. Nərimanovun avantüristlər adlandırdığı Ağazadə qardaşları hətta onu güllələməyi tələb edirdilər.

Axıra qədər Nərimanovun tərəfini saxlayan Mövsüm Qədirli, (İsrafilboyov), kommunist yazıçı Tagı Şahbazi və qismən də S.M.Əfəndiyev olub. "Tarixin acı dərsləri ondan ibarətdir ki, Nərimanovun ölümündən on iki-on üç il keçəndən sonra, Azərbaycanın məsul işçilərinin hamısı, Nərimanovun tərəfdarları da, rəqibləri də, azərbaycanlılar da, ermənilər də (Mikoyan çıxmış şərtlə) repressiya ya mərəz qaldırlar və güllələndilər. Orconikidze və Kirov öldürüldü.

Nərimanov çox gözəl başa düşürdü ki, həmin o son dərəcə radikal Azərbaycan bolşeviklərinin arxasında daşnak kommunistlər - Mikoyan, Mirzoyan, Sarkisovun qarşısındı.

Bir vaxt Sovet Azərbaycanının məsul işçilərindən sayılan Hacıyev Nərimanova qarşı çıxışlarının birində deyib: "Şəxson mən Azərbaycanın qazançlı fəhləsiyim, amma bu vaxta qədər yoldaş Nərimanov kimi diktator kommunist görməmişim. Bir halda ki, o bu cürd, onu nəinki seçmək, heç namızədliyini də irəli sürmək olmaz. Axi, o en yaxşı yoldaşlara - Mikoyana, Sarkisovu başqlarına qarşıdır..."

"BEKA" - Azərbaycan Kommunist partiyasının Bakı Komitəsi Sovet Azərbaycanında ikinci ve bolşəvi birinci hakimiyət sahibi idi və bir qayda olaraq ona ermənilər başlıqlı edirdi.

Nərimanov yazır: "Azərbaycanda "BEKA" -hər şeydi, Mikoyanın sonra Sarkis "BEKA"-nın katibi eləyirlər, Sarkisden sonra Mirzoyani. Ehtimal ki, Mirzoyandan sonra da Kasparov olacaq və s. v. i. Fəhlələri Sarkis kimi yoldan çıxaran, partiyani Mirzoyan kimi içindən pozan ikinci adam olıbilməz".

Əgər azərbaycanlı ultra-radikalıların arxasında Mikoyan, Sarkis, Mirzoyan dururdusa, onların da arxasında Kirov və əsas etibarılı Serqo Orconikidze durdu. Nərimanov yazır: "Kirovun başına salmışdır ki, Mirzoyanla olbrı hərəkət etsin, lap bu onun ağlına batmasına da, o bu kompaniyanın tösü altına düşəcəkdi, çünki onun daxili alımı bu kompaniyaya tuş golur".

Nərimanov Serqo Orconikidze haqqın da dəha sərt danışır. O yazır ki, Mərkəz ona - Nərimanova yox, Serqoya inanır, "Serqo da Azərbaycanda milli meyllərdən dəm vuran, öz vəzifələrini qorumaq üçün onun qarşısında nöker kimi dayanan cılız insanlara inanır. Bu Serqonun çox xoşuna golur... Serqo özünü elə aparır ki, guya biz hamımız onun tabeçiliyindəyik...".

yol. L.D.Trotskiy, yol. K.V.Radeko məktubunda Qafqazdakı vəziyyətin geniş xülasəsini veren Nərimanov, Azərbaycanı Şərqi nümunəvi Sovet respublikasına çevirmək istəyindən, bu müqəddəs vəzifələri yerinə yetirənən ona kimlərin mane olmasından yazar: "Bu kompaniyanın foaliyyəti möhz ona yönəlib ki, Azərbaycanı tamamilə simasızlaşdırınlar. Bir tərəfdən kommunizm bayraqı altında daşnak fealiyyəti gedir, digər tərəfdən keçmiş eserlər sakitə Sovet hakimiyətini ayağının altına qazırlar".

Nərimanov ona qarşı təbiq olunan mübarizə üsullarından faktlar gotirir. "Bakı partiya təşkilatının işinə gözəl nümunə Serqodu, Serqonun siyasetini dəstəkləyən isə Stalindi, - deyər o Stalinin özünə yazır və məktubunu bə ifadə ilə tamamlayır: Bundan o yanına yoxdur. Tekrər edirəm, bütün bunları namuslu işçilər, Azərbaycandakı kommunist türkləri unutmayacaqlar".

LENİNƏ MƏKTUBU DAHA FACİƏVİ XARAKTER DAŞIYIR.

Hələ Azərbaycanda işləyəndə Nərimanov səhəbəsindən deyib ki, tezliklə Azərbaycanda bir o qalacaq, bir də Cümə. (müsəlmanların müqəddəs günü - Cümə günü onun hədə istirahət günü kimi saxlanması nezərdə tuturmus) Lenin zarafatla deyib: Deməli, Siz Robinzonsunuz?

Bir zamanlar Nərimanov bütün varlığı ilə azadlıq haqqında çağırışların səmimiyyətini inanırdı və mədəni səviyyəsi aşağı xalqların dəha mədəni xalqlarla qaynayıb-qarışması namına inqilabın gücənəmisi və inkişaf üçün təbii yollar axtarırdı. Əslində isə respublikanın neft sərvətinə "Sovet Azərbaycanını" qayşayan Serobrovski" sahibkar çıxırı.

Nərimanov yazır: "Əziz Vladimir İliç, doğrudanı "Müstəqil Azərbaycan" sözü Sizin ağızınızdan çıxmayıb? İndi vəziyyət belədir: həmisi Denikini dəstəkləyən Ermenistan müstəqillik, əlavə olaraq da Azərbaycanın orzasiqini qazanır. Azərbaycan Sovet Rusyasının qoynuna ilk atılan üç respublikadan biridir və günbəğün öz müstəqilliliyini və orzاسını itirir. Mən müraciət edirəm ki, buna diqqət göstərəsiniz. Əgər qısa bir müddət orzında Mərkəz daşnak kommunistlərin iyrənc hərəkətlərinə son qoymasa, bütün müsləman Şərqi Sizdən üz döndərəcək. Mən bu barədə Sizə ciddi bəyan və xahiş edirəm, eziyən Şərqi maraqları Sizin üçün vacibdisə, bu məsələ ilə ciddi möşəl olasınız".

Əvvəl 2-ci sahifədə

MÜQƏDDƏS SADƏLÖVHLÜK!

1935-ci ildə respublikaların müstəqilliyi haqqında saxta sözlər ehtiyac qalmayanda Stalin və Molotov Azərbaycan Kommunist partiyasına tebrik teleqramlarında tamamilə aydın yazırırdılar: Sovet Sosialist Respublikaları İttifaqı Azərbaycanın qara qızılı - neftlə yaşıyır. Azərbaycanın pambıq plantasiyaları bizim ölkəmizin toxuculuq sənayesinə idən-ile daha çox pambıq verir.

1925-ci ildə Nərimanov bir neçə günlüyə Bakıya gelir. Keçmiş hümmətçi, kommunist, Sovet hakimiyyəti illərində məxfi olaraq "Müsavat" partiyasına keçmiş Əhməd Əhmədov (1928-ci ildə hebs olunub və güllələnib) etiraf edir ki, Nərimanov göləndə təməylüçü adlandırılınan onun mənzilində toplaşırırdılar. Onlar və xüsusən də Nərimanov özü

mənəvi beraət aldı və Bakıda Heydər Əliyevin iradəsi ilə ona monumental abida ucaldıldı.

Amma yenə də uğursuz tale onun xatirəsini rahat buraxmadı - bazar iqtisadiyyatı dövründə düz onun heykəlinin qarşısında, onun öünü kəsən bina ucaldılar, zirək tarixçilər isə ona qarşı hückuma keçidlər, onun yanlışlılarını axtarmağa başlırlar.

Nərimanovun həyatını eks etdirən sonuncu sənədə - oğluna yarımqıq məktubuna keçməmişdən qabaq, onun bizim xalqımız qarşısında daha bir xidmətini - Qarabağın Azərbaycanın tərkibində qalması üçün apardığı mübarizəni yada salmaq istəyirəm.

4 iyul 1921-ci ildə keçirilən RK (b) P MK-nin Qafqaz bürosunun iclasında Qarabağ məsələsi müzakirə olunur.

Protokoldən:

a) Qarabağın Azərbaycanın tərkibində saxlamaq. Lehino səs verənlər: Nərimanov, Maxaradze, Nazareyan. Əleyhino: Orconikidze, Myasnikov, Kirov

Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, ona Muxtar Vilayətin tərkibinə daxil olan inzibati mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtarlığı verilsin.

Səs verdilər: Lehino 4, əleyhino 3".

XX yüzilliyin 80-ci illərinin axırında Qarabağ problemi baş qaldıranda ermənilər bu protokola istinad edərək sübut etmək istədilər ki, Qarabağı Azərbaycana Stalin verib. "Saxlanılsın" feilinin əvəzinə "verib" feilini işlətmək qumarbazähləq, daha doğrusu "kartbasanlıq", cügallıqdı. Qərarda deyilir ki, Qarabağ Azərbaycanın tərkibində qalması üçün apardığı mübarizəni yada salmaq istəyirəm.

4 iyul 1921-ci ildə keçirilən RK (b) P MK-nin Qafqaz bürosunun iclasında Qarabağ məsələsi müzakirə olunur.

Nəriman Nərimanov 19 mart 1925-ci ildə, Moskvada 55 yaşında ürok çatışmazlığından (bəzi ehtimallara görə zəhərlənərək) vəfat etdi.

Onun ölümündən bir ay on doqquz gün qabaq oğlu Nəcəfə yazdığı yarımqıq məktub çox kədərlə vəsiyyət

NƏRİMAN NƏRİMANOVUN FACİASI

Mərkəzin "qırmızı imperializm" siyasetinə görə dərin məyusluq keçirirdilər. Təməylülər hələ hökumət və kommunist partiyasında mosul vəzifələr tutmalarına baxmayıraq, Nərimanovun ölümündən sonra da o mənzilə yüksərmişlər və əlbəttə bu görüşlər gizli siyasi xarakter daşıyırımdır. Əhmədov qeyd edir ki, hətta gizli Hümmət partiyası yaratmaq ideyası da meydana gəlmüşdür.

Tarixin daha bir paradoxu - Sovet Bakısında yalnız ittihadçılar və müsavatçılar yox, həm də milli-təməylüçü yarlıqlı kommunistlər gizli fəaliyyətə keçmişdir.

Leninin sağlığında Nərimanovun şəxsi toxunulmazlığına zəmanət olsa da, iləyin ölümündən sonra o müəmmələ şəkildə vəfat etdi.

Nərimanovun "qəddar dostu" Orconikidze onu Bakıdan göndərilməş yarpaq dolmasına qonaq edir. Nahardan sonra onu koşkin dispersiya və diareya diaqnozu ilə xəstəxanaya aparırlar. Ölümündən əvvəl o bu sözü deməyə macəl tapır: "Məni Serqo zəhərlədi".

Bununla belə onun tabutu yanında təntənəli sözlər gurlaşır. Həmin o Serqo həyəcanlı nitqində onu Kommunist partiyasının Şərqdə on böyük təmsilçisi adlandırdı. Nərimanovun dəfn günü Moskvanın və Sovet İttifaqının digər şəhərlərinin müəssisələrində iş dayandırıldı... Nərimanov Kremlin divarı yanında dəfn olundu. Nərimanovun məzarına partiyanın MK-si adından qoyulan əklilin lentində yazılmışdı: "Şərq xalqlarının imperializm qandalından tam xilas olması namine mübarizə aparmış inqilabçı rəhbərə".

Belə görünürdü ki, ölmüş Nərimanov dəha heç kim üçün təhlükəli deyil. Amma sən demə, bu da illüziya imiş. Onun milli-təməylüçü yarlıq ilə birlükde ölməsindən bir qədər sonra Serqo dövriyyəyə "Nərimanovçuluq" ifadəsini buraxdı, daha bir "köhnə qafqazlı dostu" Mikoyan isə təklif etdi ki, bir mülətçi kimi onun külünlü Qızıl Meydanından götürsünlər. Amma Stalin buna etiraz etdi: "Nərimanova toxunmayın". O, hətta bir dəfə M.C.Bağirova belə deyib: "Nərimanov bizim aramızda on hörmiətli insan idi. Naxoşlayanda hərdən bizi müalicə edirdi, həkim möhürüni cibindən çıxardıb resept yazırırdı".

1925-ci ildə Nərimanovun ölümündən dərhal sonra onun adını vaxtaşırı tarixdən silməyə başlırlar. Tamamilə Oruelsayağı - guya heç belə bir şəxsiyyət, ümumiyyətlə, olmayıb. Azərbaycan bu məsələdə xüsusilə canfəşanlıq göstərdi. Əgər hardasa (Həştərxanda, Kazanda, Özbəkistanda) inzibati orqanların unutqanlığından Nərimanovun adını daşıyan küçələrə rast gəlmək olardısa da, Azərbaycanda ondan heç bir iz qalmamışdır.

Və yalnız üstündən uzun illər keçəndən, Stalin ölümdən və Bağırov güllələnəndən sonra Nərimanov



Fiqatner.

b) Qarabağın dağlıq hissəsini Ermənistən tərkibinə daxil etmək. Lehino: Orconikidze, Myasnikov, Kirov, Fiqatner.

v) Yoldaş Nərimanovun bəyanatı: Qarabağ məsələsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq onun son həllini RKP MK-ya keçirməyi vacib hesab edirəm.

Qərar: Qarabağı Ermənistən SSR-in tərkibinə daxil etmək. Qarabağ haqqındaki məsələ ciddi fikir ayrılığına səbəb olduğuna görə RKP MK Qafqaz bürosu onun son həllini RKP MK-ya keçirməyi vacib sayır.

Nərimanov bütün sərtliyi ilə Stalinə və Orconikidzəyə müraciət edir: "Mən yol vermərəm ki, Qarabağ erməni tapdağı altında qalsın. Bu gecə mən ya Qarabağı qaytaracağam, ya da məsəlonu başqa cür həll edəcəyəm".

Görünür ki, o gecə Nərimanova Leninlə əlaqə yaratmaq və onun razılığını almaq müyəssər olub, yoxsa ertsisi gün Qafqaz bürosu başqa qərar çıxmazdır.

Protokoldən: Dirləndildi: Qarabağ haqqında ötən Plenürdə çıxarılmış qərarın nəzərdən keçirilməsi haqqında Orconikidze və Narazetyanın qaldırıldığı məsələ. Qerara alındı: müsələmlər və ermənilər arasında milli barışığın vacibliyini və Dağlıq Qarabağın və Aran Qarabağın iqtisadiyyatının bağlılığını, onun Azərbaycanla daimi əlaqəsini nəzərə alaraq, Dağlıq

kimi söslənir: "Əziz oğlum Nəcəf! Mənim ömrüm tamamilə qayğılar içində keçib. Mən artıq 20 yaşımdan qardaş və bacılarım ailələrinin yükünü çıxıma almışam. 30 il ərzində 11 uşaq böyütmüşəm, onlardan səkkiz qızı ərə vermişəm, üç qohumumu isə az-maz maaşımıla dolandırımışam. Bütün bunları ona görə sənə yazardım ki, məni insanlıq namına az işlər görməkdə qınamayasan..."

Mən sosial-demokrat olmuşam, amma bu təşkilat idealdan günbəgün uzaqlaşır. Bolşeviklərin programını xüsusi məmənənəyyətlə qəbul etdim, ona görə ki, mənim programımın, yer üzündə köləliyi məhv etmək programının məhz onda həyata keçirəcəyini gördüm və görürəm: Ola bilsin, sən bu sətirləri o zaman oxuyacaqsın ki, daha bolşevizm olmayıcaq (!-A). Amma bu o demək deyil ki, bolşevizm yararlı deyil, bu o deməkdir ki, biz onu qorumaq bacarmadıq, biz onu lazımlı qədər dəyərləndirdik, bu işdən möhkəm yapışmadıq. Açıq söyləmək lazımdı: biz hakimiyyətdə o dərəcədə loyğalandıq ki, bəs şeylərlə, dedi-qodu ilə məşğul olaraq, əsas məsələni əldən verdik. Hakimiyyət çoxlarını korlaysın. Belə də oldu: nəhəng bir ölkənin tələyini öz əlinə almaq qərərimə gələn və diktatorluq edən bir çox görkəmlə, kifayət qədər yaxşı işçiləri hakimiyyət tamamilə korladı... İlk vaxtlar bunları etmək vacib idi, amma bu qaydada bu günə qədər davam etmək, o deməkdir ki, bolşevizm iflasa yaxınlaşır.

İndi, mən bu məktubu sənə yazanda, bizim işlərimiz elə bir vəziyyətə gəlib ki, on yaxın kommunist dostları Lenindən sonra özlərinə onun "qanunu varisi" adlandıranlar, dövlət idarəciliyində müşahidə olunan qanqaralıcı nöqsanlar barədə bir-birilərə danişa bilirərlər.

Bütün bunlar barədə mənim MK-dəki geniş mərəzəmdən biliçəksen. Bu mərəzə sənə imkan verəcəkdir ki, bütün bunları ayırdı edə biləsen və sən anlayacaqsın ki, sənən atan o şəyələrə deməyə özündə cəsarət tapır ki, bir çox başqaları hakimiyyəti və vəzifəni itirmək qorxusundan bunu etmirlər...

Əzizim Nəcəf! Hakimiyyət dəlinca düşmə, cünni o insəni korlaysın"...

Nəcəf Nərimanov İkinci Dünya müharibəsində, cəbhədə qəhrəmancasına hələk olub.

Tarixi hadisələrin sonrakı inkişaf mərhələləri göstərdi ki, Nərimanovun amali nəinki Azərbaycanla, hətta Qafqazla da, Rusiya ilə də və Şərqlə də məhdudlaşdırıldı. Onun ideyalarına uyğun təməyllər ortadakslə komunistlər tərəfindən revisionizm, milli kommunizm kimi damğalanısa da "insan sıfırtlı sosializmin" rüzgarı Avropa ölkələrində də əsməyə başladı.

**Məqalə 31yanvar 2016-cı ildə
"525-ci qəzet" də nəşr edilmişdir.**